

Təhsil Tələbə Krediti
Fondunun vəsaiti
hesabına təhsil tələbə
kreditlərinin verilməsi
informasiya sisteminin
tələbə portalından
istifadəçi təlimatı

Mündəricat

1. Giriş	1
2. Tələbələr üçün şəxsi kabinet	2
2.1. Portala giriş	4
Notarial ərizə məlumatları	4
Şəxsi məlumatlar	5
Təhsil məlumatları	5
Ailə üzvləri	6
Digər zəruri məlumatlar	8
Müraciətin izlənilməsi	9
3. Müraciətin statusları	10
3.1. Təhsil müəssisəsi tərəfindən yoxlama	10
3.2. Sistem tərəfindən yoxlama	10
TTK-nin verilməsinə imtina olunur.	10
TTK verilməsi hüququ təsdiqlənir.	11
3.3. Kreditin rəsmiləşdirilməsi	12

1. Giriş

Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən hazırlanmış informasiya sistemininin istifadəçi təlimatıdır.

2. Tələbələr üçün şəxsi kabinet

Portala daxil olmaq üçün brauzerdə (tövsiyə olunan Google Chrome) ünvan sətrinə www.e-ttkf.edu.az ünvanını yazaraq **Enter** düyməsini sıxmaq lazımdır. Portalın giriş interfeysi aşağıdakı kimiidir.



Şəkil 1. Login pəncəresi

Təhsil tələbə krediti almaq istəyən tələbə sistemə müraciət etməzdən əvvəl aşağıdakı addımları atmalıdır:

1. www.e-ttkf.edu.az portalının login pəncərəsində aşağı hissədə yerləşdirilən Videotelimət, İstifadəçi təlimatı, Sual-cavab və <https://nk.gov.az/az/document/5487> ünvanından "Təhsil Tələbə Krediti Fonduun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası" ilə tanış olur.


2. "Təhsil Tələbə Krediti Fonduun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na əsasən özünün təhsil tələbə krediti almaq hüququnu ilkin olaraq müəyyən edir.

Tələbə kredit almaq hüququnun olduğunu müəyyən etdiyi halda notariat qaydada bir sıra razılıqları təsdiq edir. Tələbə 18 yaş və yuxarı olan şəxs olduqda yalnız özü, yetkinlik yaşına çatmadığı təqdirdə isə valideyn(lər)inin və ya himayəçisinin də olmaqla qeyd edilən ərizəni təsdiq etməlidir. Bu ərizə TTK üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK alıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond, müvəkkil bank və sigorta təşkilatı tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə edilməsinə dair razılıq öz əksini tapır.

Əgər şəxs qanunvericiliyin tələblərini nəzərə almadan sistemə müraciət edərsə, şəxsin müraciətinə dərhal imtina qərarı veriləcəkdir.

Portalda qeydiyyat

Notariusdan ərizəni aldıqdan sonra tələbə www.e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərə bilər. Portalın giriş **ASAN Login** sistemi vasitəsilə və ya **Ərizə nömrəsi ilə** mümkündür. Portalın login pəncərəsində  düyməsini seçdikdə qeydiyyat pəncərəsi aşağıdakı kimi açılır.



Şəkil 2. ASAN Login qeydiyyat pəncərəsi

ASAN Login sistemində **Identifikasiya nömrəsi**, **Asan İmza** və **Elektron İmza** ilə giriş imkanları var. Bu imkanların hər biri ilə portalın giriş etmək mümkündür. ASAN Login sistemində qeydiyyatı olmayan tələblər əvvəlcə qeydiyyatdan keçməlidir. Asan İmza və Elektron İmza ilə qeydiyyatdan keçmək üçün əvvəlcə həmin sertifikatlar müvafiq dövlət orqanına müraciət əsasında əldə olunmalıdır ki, bu da ödənişlidir. Bu imkanlardan ödənişsiz olanı **Identifikasiya nömrəsi ilə** qeydiyyatdır. **Identifikasiya nömrəsi ilə** qeydiyyatın 2 forması var.

- Mobil nömrə ilə qeydiyyat;
- Video qeydiyyat.

Mobil nömrə ilə qeydiyyat üçün şəxs FIN-nini və şəxsin öz adına rəsmilləşdirilmiş mobil telefon nömrəsini daxil edərək "İrəli" düyməsini seçilməli və qeyd edilən nömrəyə göndərilən təsdiqləmə kodunu 5 dəqiqə ərzində ekranın xanaya, sonrakı pəncərədə isə şifrəni düzgün qaydada daxil edərək qeydiyyatını tamamlamalıdır. Əgər şəxsin öz adına mobil telefon nömrəsi yoxdursa, video vasitəsilə qeydiyyatdan keçmək olar. Bu zaman

istifadəçinin şəxsiyyətinin təsdiq edilməsi məqsədilə səsli video yazı aparılır. Qeydiyyat barəsində daha ətraflı məlumatı <https://asanlogin.my.gov.az> portalından və Elektron Hökumətin İnkişafı Mərkəzinin “YouTube” kanalından əldə etmək mümkündür.

Ərizə nömrəsi ilə giriş üçün tələbə Notariat orqanı tərəfindən təsdiqlənmiş ərizə nömrəsini və FİN-ini qeyd edib “Daxil ol” düyməsini seçdikdə tələbənin ərizədə qeyd etdiyi telefon nömrəsinə 5 rəqəmli təsdiq kodu göndərilir. Həmin kodu ekranda görünən xanalara düzgün daxil etməklə qeydiyyat prosesi tamamlanmış olur.



Şəkil 3. Ərizə nömrəsi ilə qeydiyyat pəncərəsi

2.1. Portala giriş

Müraciətin göndərilməsi prosesi 5 bölmədən ibarətdir.

Notarial ərizə məlumatları

Tələbə Notarial ofisindən aldığı ərizənin üzərində olan Ərizə nömrəsini “* Notariat orqanı tərəfindən təsdiqlənmiş ƏRİZƏ nömrəsi” xanasına daxil edib “AXTAR” düyməsini seçdikdə, ərizənin doğruluğu sistem tərəfindən yoxlanılır. Ərizə tələbəyə aiddirsə ərizə barədə məlumatlar ekranда görünür və pəncərənin aşağı sağ küncündə “İRƏLİ” düyməsi aktivləşir. Növbəti bölmə olan “Şəxsi məlumatlar” bölməsinə keçid üçün “İRƏLİ” düyməsi seçilməlidir. Ərizə nömrəsi düzgün daxil edilməkdə ekranда xəbərdarlıq mesajı çıxır və düzgün ərizə nömrəsinin daxil edilməsi tələb olunur. Ərizə nömrəsi ilə portala giriş olduqda bu hissələr avtomatik daxil edilmiş formada görünür.

Şəkil 4. Notarial ərizə məlumatları pəncərəsi

Şəxsi məlumatlar

Şəxs barədə ətraflı məlumat "Giriş-çıxış və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxsin FİN-i əsasında sorğu edilərək alınır. Növbəti bölmə olan "Təhsil məlumatları" bölməsinə keçid üçün pəncərənin sağ küncündə olan "İRƏLİ" düyməsi seçilməlidir.

Şəkil 5. İstifadəçinin şəxsi məlumatlar pəncərəsi

Təhsil məlumatları

Təhsil məlumatları bölməsində şəxsin cari təhsil məlumatları göstərilir.

Şəkil 6. Ali və orta ixtisas təhsil müəssisələrinin informasiya sistemindən gələn məlumatlar pəncəresi

İstifadəçi sistem tərəfindən avtomatik şəkildə əldə edilən təhsil məlumatlarını düzgün hesab etdikdə “Məlumatlarla razısanız?” seçimində “Bəli” düyməsini seçir. Düzgün hesab etmədikdə isə “Məlumatlarla razısanız?” seçimində “Xeyr” düyməsini seçərək düzgün məlumatları sistemə daxil edib yadda saxlamalıdır.

“Bəli” seçildikdə sistemdən gələn məlumatların şərtlərə uyğun olması yoxlanılır və uyğunsuzluq olduqda ekranda müvafiq xəta mesajı görsənir.

- **Əyani və ödənişli əsaslarla təhsil almadıqda** “Qaydalarar əsasən TTK yalnız əyani və ödənişlidə oxuyan tələbələrə şamil olunur. Daha ətraflı - <https://nk.gov.az/az/document/5487> Nazirlər kabinetinin qərarı”
- **Birinci tədris ilinin ilk semestrində (yarımılındə) təhsil alan tələbələr üçün qəbulda topladığı bal xanası boş olduqda** “Sistem tərəfindən təqdim edilmiş məlumatlarda Qəbulda topladığınız bal məlumatı olmadığı üçün X düyməsini seçərək təhsil məlumatlarınızı daxil edin!”
- **Digər semestrlerdə (yarımillərdə) oxuyan tələbələr üçün ÜOMG boş olduqda** “Sistem tərəfindən təqdim edilmiş məlumatlarda ÜOMG (Ümumi Orta Müvəffeqiyət Göstərici) məlumatı olmadığı üçün X düyməsini seçərək təhsil məlumatlarınızı daxil edin!”
- **İllik təhsil haqqı boş olduqda** “Sistem tərəfindən təqdim edilmiş məlumatlarda İllik təhsil haqqı məlumatı olmadığı üçün X düyməsini seçərək təhsil məlumatlarınızı daxil edin!”

Şəkil 7. Təhsil məlumatlarının istifadəçi tərəfindən daxil edilməsi pəncəresi

“Xeyr” seçilərək təhsil məlumatları sistemə əllə daxil edilib yadda saxlanılır və bu məlumatların şərtlərə uyğun olması yoxlanılır.

Növbəti bölmə olan “Ailə üzvləri” bölməsinə keçid üçün pəncərənin sağa sağ künçündə olan “İRƏLİ” düyməsi seçilməlidir.

Ailə üzvləri

Qeydiyyatdan keçən şəxsin valideynləri və ya himayəcisi barədə mümkün məlumatlar informasiya ehtiyatlarından sorğu edilərək “Ailə üzvləri” bölməsində

yerləşdirilir. Valideyn himayəsindən məhrum olmuş tələbələr himayəçi haqqında olan məlumatları sistemə daxil etməlidirlər.

Şəkil 8. Ailə üzvləri pəncəresi

İstifadəçi sistemdə olan ailə üzvləri haqqında olan məlumatları düzgün hesab etdikdə “Məlumatlarla razısanız?” seçimində “Bəli” düyməsini seçir.

Düzgün hesab etmədikdə və ya sistemdəki xanalar boş olduqda isə “Məlumatlarla razısanız?” seçimində “Xeyr” düyməsini seçərək tələb olunan məlumatları sistemə daxil edib yadda saxlamalıdır.

İstifadəçi bu halda ailə üzvünün FİN-nə görə axtarış edib, ailə üzvü haqqında olan məlumatları sistemə daxil edir. FİN vasitəsi ilə məlumat tapılmadıqda “Digər” düyməsi seçilməklə aşağıdakı seçimlərdən birini edir və tələb olunan məlumatları daxil edərək yadda saxlayır.

Şəkil 9. Ailə üzvləri məlumatlarını FİN üzrə axtarış pəncəresi

Tələbə valideyninin olmadığını təsdiq edərsə, onda soraqcadan müvafiq seçimi edib məlumatları daxil etməlidir:

1) **Xəbərsiz itkin düşmüş, ölmüş elan edilib** - bu halda məhkəmənin qərarı üzrə məlumatlar (qərarı vermiş məhkəmə orqanının adı, qərarın nömrəsi və tarixi);

- 2) **Validəyinlik hüquqlarından məhrum edilib** - bu halda məhkəmənin qərarı üzrə məlumatlar (qərarı vermiş məhkəmə orqanının adı, qərarın nömrəsi və tarixi);
3) **Vəfat edib** - bu halda ölüm haqqında şəhadətnamə üzrə məlumatlar (şəhadətnamə seriyası və nömrəsi, verilmə tarixi, vəfat etmə tarixi, şəhadətnamənin surəti) sistemə daxil edilməlidir.

Aile Üzvləri
Aç
MƏLUMATLA RAZİSİNİZ? X
Sistem tarafından təqdim edilmiş məlumatlar
Istifadəçi tarafından daxil edilmiş məlumatlar
 FİN Gözü Digər
Şəxsi Sənədin nömrəsi
Soyadı Adı Ata adı Sənədin tarixi Sənədin sureti EÖ
YADDA SAXLA

Şəkil 10. Aile üzvləri məlumatlarını Digər hissədən daxil edilməsi pəncərəsi

“Digər” düyməsi seçildikdə də tələbə qeyd olunan hallarla bağlı təsdiqədici sənədləri elektron qaydada sistemə yükləməlidir.

Növbəti bölmə olan “**Digər zəruri məlumatlar**” bölməsinə keçid üçün pəncərənin aşağı sağ küncündə olan “**İRƏLİ**” düyməsi seçilməlidir.

Digər zəruri məlumatlar

Bu kredit almaq üçün müraciətin sonuncu bölməsidir və istifadəçi bu bölmədə aşağıdakı məlumatları mütləq şəkildə sistemə daxil etməlidir.


Digər zəruri məlumatlar
Validəyinşirin Naxçıvan Muxtar Respublikasının qeydiyyatında olduğunda mütləq sosial statusu təsdiq eden sənədi yükleyin!
Doğum haqqında şəhadətnamənin surəti Sənəd elave edilib EÖ
Atanın sosial statusu haqqında sənədin surəti Sənəd elave edilməyib (Medur deyil) EÖ
Telefon nömrəsi 2 Qohumluq elaqəsi
Telefon nömrəsi 3 Qohumluq elaqəsi
YADDA SAXLA MÜRACİƏTİ GÖNDƏR
GERİ ADDIM 5/5 DƏSTƏK

Şəkil 11. Digər zəruri məlumatların daxil edilməsi pəncərəsi

Məlumatlar daxil edildikdən sonra yadda saxlanılmalıdır.


Yadda saxladıqdan sonra “**Müraciəti göndər**” düyməsi aktivləşir. Bu düymə seçildikdə sistemdə mövcud olan və daxil edilən məlumatların icmali “**Bildiriş**” formasında ekrana çıxır. İstifadəçi “Bildiriş” formasındaki məlumatları doğru hesab etmədiyi halda “**Bildiriş**”i bağlayıb, doğru hesab etmədiyi məlumatın əks olunduğu

bölməyə keçid edib düzgün məlumatları sistemə daxil edilməlidir. Məlumatlar doğru hesab edildiyi təqdirdə “**Məlumatların doğrululuğu ilə razıyam**” düyməsini seçir. Daha sonra “**İRƏLİ**” düyməsi seçildikdə sonuncu xəbərdarlıq mesajı çıxır.



Şəkil 12. Müraciətin göndərilməsindən önce sonuncu xəbərdarlıq pəncərəsi

“**BƏLİ**” düyməsi seçildikdə müraciətin qəbul olması barədə aşağıdakı bildiriş forması çıxır və bununla da müraciət prosesi yekunlaşmış olur.



Şəkil 13. Müraciətin qeydiyyatdan keçirilməsi pəncərəsi

İstifadəçi nəzərə almalıdır ki, bütün məlumatlar sistemə daxil edilib təsdiq edildikdən sonra onları silmək və ya hər hansıa düzəliş etmək mümkün deyil.

Müraciətin izlənilməsi

Tələbə tərəfindən göndərilmiş müraciətin status dəyişikliyi olduqda notarial ərizədə qeyd olunan tələbənin mobil nömrəsinə “Hormetli (**Tələbənin adı**) Muracietinizle bağlı yenilik var. Daha etraflı www.e-ttkf.edu.az” məzmununda mesaj göndərilir və tələbə “**Müraciətin izlənilməsi**” bölməsinə daxil olaraq müraciətinin cari vəziyyətinə baxa və statusla etraflı tanış ola bilər. Müraciətin statusuyla bağlı bütün yeniliklər bu bölmədə öz əksi tapacaqdır.

3. Müraciətin statusları

3.1. Təhsil müəssisəsi tərəfindən yoxlama

Müraciət göndərildikdən sonra müraciətə müdaxilə edilə bilməz və göndərilmiş müraciətdəki məlumatlar təhsil müəssisəsinin əməkdaşı tərəfindən yoxlanılır. Yoxlamanın yekununda aşağıdakı nəticələr bilər:

1. Müraciət geri qaytarılır;

Təhsil müəssisəsinin əməkdaşı müraciəti səbəb qeyd etməklə geri qaytarırdıqda tələbə portala daxil olub müraciətinə düzəliş edib yenidən göndərə bilər.

2. İmtina verir;

Təhsil müəssisəsinin əməkdaşı müraciəti səbəb qeyd etməklə imtina verdikdə tələbə portala daxil olub imtina səbəbini aradan qaldırıldıqdan sonra yeni müraciət daxil edib göndərə bilər. İmtina səbəbi aşağıdakı hallardan biri və ya bir neçəsi ola bilər.

- ✓ Siz tələbə statusuna malik deyilsiniz;
- ✓ Siz əyani təhsil almırsınız;
- ✓ Siz ödənişli əsaslarla təhsil almırsınız;
- ✓ Siz normativ təhsil müddətindən artıq təhsil alırsınız;
- ✓ Sizin son semestr üzrə akademik borcunuz var;
- ✓ Valideynlər barədə məlumat öz təsdiqini tapmir;
- ✓ Digər imtiyazınız (məcburi köçkün, əlil və s.) var və təhsil haqqınız dövlət hesabına ödənilir.

3. Məlumatlarda düzəliş edir;

Təhsil müəssisəsinin əməkdaşı müraciətdəki məlumatlarda düzəliş etdikdə tələbə 3 gün ərzində düzəliş edilmiş məlumatlara münasibət bildirir. Düzəliş edilmiş məlumatlarla razı olmadıqda bu barədə təhsil müəssisəsi ilə dəqiqləşdirmələr aparır. Tələbənin 3 gündən ərzində bunu etməməsi onun düzəliş edilmiş məlumatlarla razılığı kimi qəbul edilir.

4. Təsdiq edir.

Təhsil müəssisəsi tələbənin müraciətindəki məlumatları doğru hesab etdikdə onun müraciətini təsdiq edir.

3.2. Sistem tərəfindən yoxlama

Təhsil müəssisəsi tərəfindən təsdiq statusu almış müraciətlər TTK-nin verilməsinə dair qaydalara uyğun olaraq sistem tərəfindən yoxlanılır. Sistem yoxlamasının 2 nəticəsi ola bilər:

TTK-nin verilməsinə imtina olunur.

Tələbənin təhsil haqqı ödənişi ilə bağlı qanunverciliklə müəyyən edilən imtiyazı (məcburi köçkün, əlil və s.) var və təhsil haqqı dövlət hesabına ödənilir. Tələbənin aşağıdakı statuslarına görə ona TTK-nin verilməsinə imtina olunur:

Statusu
məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar

şəhid ailəsi statusu almış ailənin üzvləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları (orta ixtisas və ali təhsili alan tələblərə münasibətdə)

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (1-ci qrup) əlilliyi olan şəxslər

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (2-ci qrup) əlilliyi olan şəxslər

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar

- ✓ Siz illik təhsil haqqı xərcinin ən azı 20 faizi məbləğində ödəniş etməmisiniz (standart TTK üçün müraciət edənlərə münasibətdə);
- ✓ Sizin semestr (yarımil) üçün ÜOMG/aralıq qiymətləndirmə balınız 70 baldan yuxarı deyildir (standart TTK üçün müraciət edənlərə münasibətdə).

Tələbə TTK verilməsindən imtina aldıqda müraciətin izlənməsi bölməsində imtina səbəbiylə tanış olur və imtina səbəbini aradan qaldırıldıqdan sonra sistemə yenidən müraciət edə bilər.

TTK verilməsi hüququ təsdiqlənir.

3.2.1.1. *Sosial TTK üzrə:*

Aşağıdakı şərtlərdən biri ödənilidikdə tələbə sosial TTK almaq hüququnu qazanır.

- Tələbə ünvanlı dövlət sosial yardım alan ailənin üzvü olduqda;
- Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olduqda;
 - Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
 - Ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
- Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olduqda:
 - ✓ Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olan şəxslər;
 - ✓ İşsiz kimi qeydiyyatda olanlar;
 - ✓ Yaşa görə əmək pensiyaçıları;
 - ✓ Yaşa görə sosial müavinət alanlar;
 - ✓ Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
 - ✓ *Bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına*

görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər;

✓ azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər.

3.2.1.2. Standart TTK üzrə:

Tələbə sosial TTK üçün uyğun olmadıqda standart TTK-ya uyğunluğu yoxlanılır. Aşağıdakı şərtlər ödənilidikdə tələbə standart TTK almaq hüququnu qazanır.

- Birinci tədris ilinin ilk semestrində (yarımılındə) oxuyan tələbələr üçün:
 - tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olduqda:
 - ✓ Bakalavr səviyyəsi üçün 250; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal);
 - ✓ Magistratura səviyyəsi üçün 50; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal);
 - ✓ Subbakalavriat səviyyəsi üçün 110-300 bal aralığı;
 - ✓ Yüksək texniki peşə və texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3;
 - İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə.
 - Digər semestrler (yarımillər) üçün:
 - Tələbənin ÜOMG-si aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olduqda;
 - İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə.

Müraciət sosial TTK-ya namizəd olduqda, kreditin rəsmiləşdirilməsi hissəsinə keçir. Müraciət standart TTK-ya namizəd olduqda tələbə standart TTK ilə razılaşdırığını təsdiq etməli və ya sosial statusunun “yenidən yoxlanılma”sı istəyini göndərməlidir. “Yenidən yoxlama” seçildikdə sosial TTK üçün şərtlər sistem tərəfindən yenidən yoxlanılanılar və yoxlama nəticəsi həm müraciətin izlənməsi bölməsində öz əksini tapır, həm də tələbəyə status dəyişikliyi barədə SMS göndərilir.

Sistem tələbələrin müraciətlərini təsdiq etdikdən sonra tələbəyə veriləcək TTK-nin məbləğini müəyyən edir. Semestr (yarımil) üçün kreditin məbləği **hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, ayrı-ayrı təhsil müəssisələri və ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir.**

TTK almaq hüququ olan tələbələrin siyahısı və rəsmiləşdiriləcək kreditin məbləği barədə məlumatlar sistemdə yerləşdirilir və tələbəyə müvafiq müvəkkil banka müraciət olunması barədə bildiriş göndərilir.

3.3. Kreditin rəsmiləşdirilməsi

Müvəkkil bank elektron sistem vasitəsi ilə TTK almaq hüququ olan şəxslər barədə məlumatları elektron qaydada əldə edir.

TTK almaq istəyən şəxs barədə TTK-nin verilməsi ilə bağlı müvəkkil bank müvafiq qərar qəbul edərək bu barədə məlumatı elektron sistemə daxil edir. Həmin qərar avtomatik olaraq elektron sistem vasitəsilə tələbənin (borcalanın) şəxsi kabinetinə yerləşdirilir.

Öldə olunan məlumatlar əsasında tələbələrlə müvəkkil bank arasında çərçivə kredit müqavilələri hazırlanır və çərçivə kredit müqavilələrinin rəsmiləşdirilməsi aşağıdakı mərhələlər əsasında həyata keçirilir:

1. Borcalan(lar)a SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Borcalan linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Eyniləşdirmə dərəcəsi 95 faiz və daha yuxarı olduğu təqdirdə borcalan çərçivə kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün növbəti səhifəyə yönəldirilir;

2. Eyniləşdirmə dərəcəsi 95 faizdən aşağı olan borcalanlar videoyazı səhifəsinə yönəldirilir. Bu zaman borcalan tərəfindən 10 saniyelik video yazı çəkilib eyniləşdirmə məqsədilə müvəkkil bankın rəqəmsal eyniləşdirmə sisteminə göndərilir. Videoyazı vasitəsilə eyniləşdirilmə aparıldıqdan sonra borcalana müvəkkil bank tərəfindən yenidən link göndərilir və borcalan birbaşa çərçivə kredit müqaviləsinin rəsmiləşdirilməsi səhifəsinə yönəldirilir;

3. Kredit müqaviləsinin rəsmiləşdirilməsi səhifəsində borcalan müvafiq hissələrdə klik edərək və ya müvafiq xanaları seçərək (işarələyərək) müqavilənin rəsmiləşdirilməsinə öz razılığını bildirir/ifadə edir və kreditin rəsmiləşdirilməsi prosesi başa çatır. Bu zaman borcalan tərəfindən klik edilməsi, habelə müvafiq hərəketlərin (təsdiqləmələrin) edilməsi müvəkkil bank tərəfindən borcalana məxsus şəxsi imzanın analogu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

4. Eyniləşdirilmə mərhələsindən keçə bilməyən borcalanla müvəkkil bank video zəng vasitəsi ilə əlaqə saxlayır və çərçivə kredit müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir. Bütün bu imkanlardan istifadə olunması mümkün olmayan hallarda müvəkkil bank kredit müqaviləsinin bağlanması üçün alternativ variantlardan istifadə edir. Eyniləşdirilmə mərhələsində hər hansı digər problemlər yarandığı halda müvəkkil bank kredit müqaviləsinin bağlanmasına imtina səbəblərini göstərməklə bu barədə məlumatı tələbəyə elektron sistem vasitəsilə təqdim edir.

TTK üzrə sigorta müqaviləsi TTK üzrə çərçivə kredit müqaviləsi ilə eyni vaxtda rəsmiləşdirilir. Müvəkkil bank sigorta müqaviləsinin bağlanması üçün tələb olunan məlumatları sistem vasitəsi ilə sigorta şirkətinə təqdim edir. Bu proses başa çatdıqdan sonra borcalan üçün çərçivə kredit müqaviləsi əsasında müvəkkil bank tərəfindən kreditin aidiyəti üzrə köçürülməsi əməliyyatlarının aparılması üçün cari hesab açılır. Kredit hər tədris semestri (yarımil) üçün tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) verilir və müvafiq kredit məbləği həmin hesaba köçürülür. Kredit məbləği hesaba mədaxil edildikdən sonra müvəkkil bank tərəfindən təhsil haqqı məbləği Hökumət Ödəniş Portalı vasitəsilə təhsil müəssisəsinə, sigorta haqqı məbləği isə sigorta şirkətinin müvəkkil bankda mövcud olan müvafiq hesabına köçürülür.

Kredit rəsmiləşdirildikdən sonra TTK müqaviləsi barədə məlumatlar müraciətin izlənməsi bölməsinə öz əksini tapacaqdır. Növbəti müddət də isə kreditin ayrılması və kreditin geri qaytarılması barədə müfəssəl məlumatlar sistemdə olacaq. Bura kreditin ayrıldığı semestr, məbləğ, kreditin növü, güzəşt, qaytarılması üçün ödəniş qrafiki, qaytarılmalı aylıq məbləğ, qaytarılma müddət və s. məlumatlar daxildir. Normativ təhsil müddətini bitirənədək qrafik dəyişə bilər. Qaytarılması tələb olunan TTK üzrə aylıq ödənişin məbləği hər semestr/yarımil üzrə kredit ayrıldıqda artacaqdır, amma ÜOMG-dən asılı

olaraq ödəniş məbləği azala bilər və ya faiz hesablanması bilər, bu halda da ödəniş məbləği dəyişəcəkdir.

Kredit rəsmiləşdirildikdə ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əllilik) halları üçün kredit məbləği siğortalanır. Bu hallar baş verdikdə şəxsə verilmiş ümumi kredit məbləği siğorta təşkilatı tərəfindən müvəkkil banka ödənilir və şəxs kredit yükündən azad olur. Siğorta haqqı ayrılmış kreditin 2.5% nisbətindədir və ayrılmış kredit məbləğini tam əhatə edir. Kreditin rəsmiləşdirilməsi zamanı siğorta haqqı Fond tərəfindən qarşılanır, lakin ödənişin geri qaytarılması zamanı həmin məbləğ kredit məbləğinə əlavə olunmuş şəkildə tələbə tərəfindən qaytarmalıdır.